

1 nömrəli əlavə

_____ Rayon (şəhər) Təhsil Şöbəsinə (idarəsinə)

_____ direktoru

(məktəbin tam adı)

(SAA)

və məktəb həmkarlar təşkilatının sədri

(SAA)

tərəfindən

ƏRİZƏ

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin keçirilməsi və ümumtəhsil məktəblərinə ayrılmış vəsaitlərin istifadə edilməsi istiqamətləri barədə Qaydalar"la ətraflı tanış olmuşuq. Məktəbin fəaliyyəti həmin müsabiqədə iştirak üçün müəyyən olunmuş şərtlərə, əsasən, cavab verir. Bunu nəzərə alaraq, məktəbimizin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə təqdimat göndərməyinizi xahiş edirik.

Tələb olunan sənədlər əlavə olunur.

Qoşma: _____ vərəq.

Məktəbin direktoru: _____
(imza, tarix)

Məktəb həmkarlar təşkilatının sədri: _____
(imza, tarix)

Respublika Təşkilat Komitəsinə

_____ rayonunun (şəhərinin)

_____ məktəbinin
(ixtisara yol vermədən məktəbin tam adı)

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə buraxılması
haqqında

Hörmətli sədr!

Rayonumuzun (şəhərimizin) _____
(məktəbin tam adı)

direktoru _____ və məktəb həmkarlar
(SAA)

təşkilatının sədri _____ "Ən yaxşı
(SAA)

ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət etmişlər. Ərizə təhsil şöbəsində (idarəsində) qeydiyyatata alınmış və məktəbin fəaliyyətinin müəyyən edilmiş şərtlərə uyğunluğu ətraflı öyrənilmişdir. Müəyyən olunmuşdur ki, təhsil müəssisəsinin fəaliyyəti "Qaydalar"da təsbit edilmiş şərtlərə, əsasən, cavab verir.

Qeyd olunanlarla əlaqədar həmin məktəbin müsabiqədə iştirakını məqsədəuyğun hesab edirik. Xahiş edirik nəzərə alalım.

Tələb olunan sənədlər əlavə olunur.

Qoşma: _____ vərəq.

Hörmətlə,

R(Ş)TŞ(İ) müdiri:

(imza, tarix)

MY

TİAHİ rayon komitəsinin sədri:

(imza, tarix)

**"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsi barədə
MƏLUMAT**

№	Göstəricinin adı	2009	2010	2011
1.	Son üç ildə məktəbin XI sinif məzunlarının sayı			
2.	Onlardan ali məktəblərə qəbul olunanların sayı (TQDK-nın rəsmi məlumatı əsasında)*			
3.	Son üç ildə ali məktəblərə qəbul olunanlardan 500-700 bal toplamış abituriyentlərin sayı (TQDK-nın rəsmi məlumatı əsasında)			

*Digər ölkələrdə ali məktəblərə qəbul olunanlar barədə həmin müəssisələrdən alınmış rəsmi sənəd təqdim edilməlidir.

4. Məktəbin müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, o cümlədən pilot layihələrində, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı** _____

(tam təsvir etməli)

**Ayrı-ayrı müəllimlərin qeyd olunan layihələrdə iştirakı nəzərə alınmır.

5. Son üç ildə məktəbin şagirdlərinin respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda iştirakı

	Fənlər	I yer			II yer			III yer			IV yer		
		2009	2010	2011	2009	2010	2011	2009	2010	2011	2009	2010	2011
Respublika olimpiadası	Riyaziyyat												
	İnformatika												
	Fizika												
	Kimya												
	Biologiya												
	Tarix												
	Azərbaycan dili və ədəbiyyat												
Respublika müsabiqəsi	Bu sətirdə müsabiqənin adı yazılır												
Respublika yarışı	Bu sətirdə yarışın adı yazılır												
Beynəlxalq fənn olimpiadaları													
Beynəlxalq müsabiqə və yarışlar													

6. Ali təhsilli müəllimlərin sayı (faizlə)

7. Fənn müəllimləri ilə kompleksləşdirmə (faizlə)

8.	Müəllimlərin sayı	
	Şagirdlərin sayı	
	Müəllim-şagird nisbəti	

9. Son üç ildə təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitariya tələblərin pozulması halları olmuşdurmu _____

("hə", "yox")

10. Məktəbin beynəlxalq əlaqələri

№	əlaqə saxladığı ölkə və məktəb	əlaqələr neçənci ildən başlayaraq qurulmuşdur	həmin əlaqələrin məzmunu (tam təsvir etməli)

11. Son on ildə rayon (şəhər) miqyasında məktəbin qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması _____

(təsvir etməli və müvafiq sənədlərin surətlərini əlavə etməli)

12. 2002/2003-cü dərs ilində bu məktəbin I sinfinə qəbul olunmuş şagirdlərinin 2010/2011-ci dərs ilində IX sinfə çatdırılması

2002/2003-cü dərs ilində bu məktəbin I sinfinə qəbul olunmuş şagirdlərin sayı	Həmin şagirdlərdən 2010/2011-ci dərs ilində IX sinfi bitirənlərin sayı

13. Son üç ildə IX sinfi bitirmiş şagirdlərin orta təhsillə əhatə olunması

İllər	IX sinfi bitirənlərin sayı	Onlardan təhsilini davam etdirənlər			
		X sinifdə	peşə liseylərində	axşam sinifləri, qiyabi qruplarda	orta ixtisas məktəblərində
2009					
2010					
2011					

14. Məktəbin son üç ildə şagird kontingentinin sabit saxlanması haqqında məlumat

İllər	Şagirdlərin sayı			
	ilin əvvəlinə	gedənlər	gələnlər	ilin sonuna
2009				
2010				
2011				

15. Məktəbdə İKT-nin tətbiqi vəziyyəti

15.1. İKT avadanlığı ilə təchizat _____
(vəziyyəti təsvir etməli)

15.2. lokal şəbəkənin mövcudluğu _____
("hə", "yox")

15.3. internetə qoşulma _____
("hə", "yox")

15.4. saytın yaradılması _____
("hə", "yox")

16. Valideyn-Məktəb Assosiasiyasının və digər özünüidarə orqanlarının təsis edilməsi _____

(tam təsvir etməli)

17. İctimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən, o cümlədən təhsilənlər arasında aparılan sorğularda məktəb haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi _____

(rəy və mülahizələrin kserosurətlərini əlavə etməklə təşkilatları sadalamalı)

MY

R(Ş)TŞ(İ) müdiri:

_____ (imza, tarix)

Respublika Təşkilat Komitəsinə

_____ rayonu (şəhəri) _____
(məktəbin tam adı)

_____ məktəbin

_____ müəllimi _____
(tədris etdiyi fənn) (SAA)

_____ tərəfindən

Ə R İ Z Ə

“Ən yaxşı müəllim” müsabiqəsinin qaydaları və müsabiqədə iştirak üçün müəyyən olunmuş şərtlərlə ətraflı tanış olmuşam. Həmin şərtlərə görə, müsabiqədə iştirak etməyə özümü hazırlıqlı hesab edirəm. Bununla əlaqədar ərizəmin qeydiyyatata alınmasına razılıq verməyinizi xahiş edirəm.

Fəaliyyətimlə əlaqədar müvafiq göstəriciləri əhatə edən məlumatı və həmin göstəriciləri təsdiq edən sənədlərin kserosurətlərini ərizəyə əlavə edirəm.

Qoşma: _____ vərəq.

(imza, tarix)

**"Ən yaxşı müəllim" müsabiqəsində iştirak
üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsi barədə**

MƏLUMAT

Müəllimin SAA _____
(şəxsiyyət vəsiqəsinin kserosuratını əlavə etməli)

Ünvanı, əlaqə telefonları _____

Bitirdiyi ali və ya orta ixtisas məktəbi _____
(müəssisənin tam adı, bitirdiyi il)

Diplom üzrə ixtisası _____
(diplomun (diplomların) kserosuratını əlavə etməli)

Tədris etdiyi fənn (fənlər) _____

Dərs yükü _____

Dərs dediyi bölmə _____

Dərs apardığı siniflər _____

Pedaqoji iş stajı _____
(əmək kitabçasının kserosuratını əlavə etməli)

Son 5 ildə ixtisasartırma kurslarından keçməsi _____

(hər biri ayrılıqda göstərilməklə vəsiqələrin kserosuratlarını əlavə etməli)

İnkişafyönlü təhsil layihələrində iştirak etməsi _____

(təsdiqədiçi sənədlərin kserosuratlarını əlavə etməli)

Yeni təlim texnologiyalarının tətbiqi üzrə təlim kurslarında (treninqlərdə) iştirakı _____

(hər biri ayrılıqda göstərilməklə sertifikatların kserosuratlarını əlavə etməli)

Mətbuatda dərc edilmiş fənn kurikulumları layihələrinə rəsmi şəkildə rəy və təkliflər göndərməsi

(rəy və təkliflərin kserosuratlarını əlavə etməli, hansı təşkilata göndərildiyini qeyd etməli)

Təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş kurs və treninqlərdə iştirakı * _____

(sertifikatların kserosuratlarını əlavə etməli)

Son 5 ildə ixtisasartırma tədbirlərində, təhsilin müasir problemlərinə həsr edilən seminar və treninqlərdə dərs deməsi, məşğələlər aparması _____

(ixtisasartırma müəssisəsini, seminar və treninqlərin hansı təşkilat tərəfindən keçirildiyini, mövzuları qeyd etməli, məruzənin (məruzələrin) kserosurətlərini əlavə etməli)

Son 10 ildə ümumi təhsilin təkmilləşdirilməsi və yeniləşdirilməsi ilə bağlı məsələlərə həsr olunmuş elmi-təcrübi konfranslarda məruzələrlə çıxış etməsi _____

(konfrans proqramlarının kserosurətlərini əlavə etməli)

Son 10 ildə ümumi təhsil sahəsində aktual hesab edilən məsələlərə (fənnin tədrisi metodikasının təkmilləşdirilməsi, yeni təlim strategiyalarının tətbiqi, qabaqcıl iş təcrübəsi, proqram və dərsliklər, yeni fənn kurikulumları haqqında rəy və təkliflər və s.) aid elmi-pedaqoji və pedaqoji mətbuatda çıxış etməsi _____

(mətbuat orqanının adı göstərilməklə jurnal və qəzetlərdən məqalələrin kserosurətlərini əlavə etməli)

Son 10 ildə Nazirlik tərəfindən təsdiq edilmiş dərsliyin (dərsliklərin) müəllifi olması _____

(titul vərəqlərinin kserosurətlərini əlavə etməli)

Son 10 ildə Nazirlik tərəfindən təsdiq edilmiş tədris vəsaitlərinin müəllifi olması _____

(titul vərəqlərinin kserosurətlərini əlavə etməli)

Son 10 ildə Nazirlik tərəfindən təsdiq edilmiş dərslik və dərs vəsaitlərinə yazılı rəy verməsi _____

(rəylərin kserosurətlərini əlavə etməli)

Dərsliklərin metodik cəhətdən işlənməsində iştirakı _____

(metodik cəhətdən işlədiyi dərsliklərin titul vərəqinin kserosurətini əlavə etməli)

Fəxri adlara layiq görülməsi, dövlət və hökumət mükafatları ilə, habelə digər mükafatlarla təltif olunması _____

(fəxri adlar və təltiflərin vəsiqələrinin kserosurətlərini əlavə etməklə sadalamalı)

İKT-dən istifadə bacarıqları _____

(bitirdiyi İKT kurslarının adlarını sadalamaqla sertifikatların kserosurətlərini əlavə etməli)

Son 3 ildə tədris etdiyi fənn üzrə şagirdlərinin ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanması ** _____

(TQDK-nın rəsmi sənədləri əsasında doldurulur)

Son 3 ildə şagirdlərinin dərslər dediyi fənn üzrə olimpiadaların, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yer tutması *** _____

(şagirdlərin adları sadalanmaqla illər üzrə diplomlarının kserosurətləri əlavə olunur)

* Bu göstərici qiymətləndirilmir. Yalnız qəbul olunmuş sayda qalıbların müəyyən edilməsi prosesində üstünlük təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş kurs və treninqlərdə iştirak etmiş müəllimə verilir.

** Bu göstərici qiymətləndirilmir. Yalnız qəbul olunmuş sayda qalıbların müəyyən edilməsi prosesində qəbul imtahanlarına düşən fənlərdən dərslər deyən iştirakçı müəllimlərin balları bərabər olduqda üstünlük şagirdi qəbul imtahanlarında yüksək bal toplayan müəllimə verilir.

*** Bu göstərici qiymətləndirilmir. Yalnız qəbul olunmuş sayda qalıbların müəyyən edilməsi prosesində olimpiada, müsabiqə, sərgi və yarış keçirilən fənlər üzrə iştirakçı müəllimlərin balları bərabər olduqda üstünlük şagirdi olimpiadada, müsabiqə, yarış və sərgilərdə yer tutan müəllimə verilir.